



(Hekayə)

*Mən düşmənim o rəhmətə gedəndən sonra dostlaşdım. İndi hər bazar evdəkələrin ağızın boza verib qəbri üstüne getməsem olmaz.*

*Dalınca dənişməq çıxmasın, özü sağlığında aile-uşaq yanında gözümüz kölgəli elemişdi. Aile-uşaq yanında gözü kölgəli olmayı mən heç qatı düşmənimə arzulamıram.*

*Qara torpaq hər günahı yuyur. Bir də ki, onu bağışladım onun mənim haqqımdakı arzulannın puç olmağına. Gərək bu dünyada arzulanın puç olanınn hamisi sevili. Sevgi çətin ayaqda insana dırəkdir, ələtxüsüs ölüə. Ölüm ən böyük uğursuzluğdur.*

Qohum-eqrəbəsi həle də onun qəbrinə baş çəkənin kimliyindən xəbərsizdir. Yaxud elə bilirlər keçmiş dostlarından olar (düşmən gəlməz).

Onların da, mənim də işimizin adı qəbri səliqə-sahmana salmaqdır: elə oğlun qəbri gərk şux görünə.

Girecəkden düşmənimin yanına can xeyli piyada ölçürem. Hərdən insan adları dəryasında qəbri olmayan birçə

## Rafiq Tagi

özümü görürəm və onda mənə elə gəlir dünyada hamının qəbri var, bir məndən başqa. Elə bilişən həyatda hamidan geri qalmışam.

Sol əldəki açılıqla yazın ortalarında tire şəklində bir xətt düşdü - oda kimise torpağa tapşırıldılar. Düşmənim (dostum) tərəflərde daha basdırılmışa yer qalmamışdı, indi ordaki açılıq adam yerişi enində bir-birini kəsen ciyərlərdi, vəssalam. Bu ciyərlər nazik çayların üstündəki yeriyənde eyilen taxta körpülər bənzəyir. Orda ayağı qaçan suya yumbalanarsa, burda bürdəyen rəhmətliliklərin üstüne yixılar.

Sonrakı gelişlərimdə qırıq-qırıq qırımı xətərin sayı artırdı. Zaman harasa gedir və onun torpaqda izi qalır. Harda gül-çiçək rəngli, hündür lepir görsən, bilki, ordan zaman keçib. Həmin lepirlər həftə çəkmir solğunlaşır, torpaq rəngi alır. Torpaq rəngi rənglərin ən qorxucudur.

Görəsen axırıncı tiredən o yana kim olacaq? Kimdərsə indi şəhərdə işden başı açılmış. Xahiş edir, əmr verir, ya hökm verir, müalicə eleyir, ya müalicə elenir. Müğənnidirsə kefi durdu-durmadı camaatla üzərsət dayanı oxuyur. Kimsə dəqiqəsinin qədrini bilir, kimse deyir dəqiqə-zad qədri bilmirəm. Bunları hamisinin adı yaşamaqdır.

Düşmənim sağlığında necə, eləcə mənə düşmən qalmışdı - laqeyd. Fərq bundaydı ki, diriliyindəki laqeydləyi yalandı (çünki laqeyd ola bilmirdi). İndi mən onun düşmənləyinə daha mehəl qoymuram - onu mənə dair arzularının puç olmayına başlışamamışdım.



"Sənin güllərini indice suladım".

Əvvəlki xasiyyəti başındaydı ki, başındaydı - birce "sağ ola" qızırqalanırdı. O, ona hörmətləri hava və su kimi havyayı və vacib şeylər sanırdı. Bu, gec də olşa mənə toxundu.

*'Mən sizə yaltaqlıqdan çox uzağam ha, - dedim, - necə ki, sağlığınızda uzaqdım'.*

*Düşmənim başdaşındakı şəkildə düməndən irəli baxırdı, elə bil yena direktor kürsüsü arkasındaydı. Direktor kür-*

yeta.

Mən qəbri dörd tərefdən ağac dibini kimi belləməyə başladım. Elə bil isteyirdim keçmiş düşmənim göyərsin, artsın, təzədən həyata qayıtsın, özü də düşmən kimi yox, dost kimi.

Ancaq heyf elə bileyəcək özümü göza soxuram. Ruhdan düşüb kecdim başdaşının arxasına - qoy məni görməsin. Kişi bundan bele dünyanın qərbənə baxacaq, şərqdə nə oyun çıxarsam çıxaram. Başladım təkəcə şərqi belləməyə.

rim.

Əfsus ki, düşməncilik məndə ani və təsadüfi hissdir, ona görə ona cəza vermə əsnasında tamam söndü. Ona adamın yeddi qatından keçən zəherli sözler deyəcəkdir, deyə bilmədim. Düşmənciliyim buna çatışmadı. Çaresizlikdən kecdim giley-güzəra: "İsteyiriniz mən institutdan çıxmam. Aile-uşaq işdə yüksəlməyimin səbəbini mənim zəifliyimdə gördür. Onlara hər şeyi açıb deyə bilməzdim. Övlad gərek atasının sevilmediyini bilməye".

Düşmənim (dostum) danişa bilmirdi, mən isə - danışmaya. Əllərimi belimde çarpazlayıb onunla üzbeüz dayanımadım.

"İndi ki, ölüb getdiniz, arzularınız başsız qaldı, mən sizi bağışlayıram. İsteyirəm köç-külfət qayıdam kəndə, bəlkə bu yolla sizi mənimlə bağlı arzunuza çatdırıram. Əlimdən bu gelir, heç nə arzulamamığınızı, heç vaxt sevinməməyinizi dözmürem".

*Evdə bunları uşaqların anasına eşıtlidirən qiyamət qopdu.*

*- Mən də deyirəm hər həftəbaşı bu hara qeyb olur!*

*- Ləzzət ucalıqda yox, ona çatmaq istəyindədir. Gedib təzədən ucalmağa başlayanq.*

*- Ədə, bu sənin düz sözündür?*

*- Yox, əyni sözümüzdir.*

*- Diridən ötrü əlləşə, yənə dərd yandır.*

*- Diri, ya ölü - nə fərqi? Ölü adam deyil?*

*Sözüm arvadın belini qırmışdır; məyit sıfətində mətbəxə keçəndə mənim Allahan arzum bu oldu ki, onun üreyinə insaf sala, kəndə birgə gedək. Yoxsa mən ondan aynı yaşamamı istəmirdim.*

## Düşmənimin xatırına

*süsü onun başqalarının arzulanna biganə olmaq yeriyydi.*

*Rəhmətlük daim təccübələnər və asabılışındı ki, qara camaatda da eyni ke ondakı kimi arzular tövəyir. Ona görə məttəl qalmışdı: öz arzulannan əl çəksin, ya çəkməsin? Bəlkə arzulannın yoxluğuyla qara camaatdan seçilə. Lakin işi eleydi, arzu ekməyə məcburdur. Özündən aşağılar onu bu işə vadareləyirdilər. Məsələn, mənim ucbatımdan doktorluq işimin vaxtını uzatmaq, problemlər köhnəldib gözdən salmaq arzusun-daydı.*

Ancaq onun mənimlə bağlı məcburi arzusunu puç oldu. Bəlkə elə bu sabəbdən mənə düşmən qalmışdı və elə biliirdim indice kürsünün böyründəki düşməni basıb növbədəkini çağırıraq, yəni sən xoş gəldin, ya loru dildə, bas baya. Ancaq o daha düyməni basırdı, bu ixtiyar elindən alınmışdı.

Birçə, arzusunun puç olmayı məni yandırır. Gərək insan sağlığında, ölüdən sonra - arzularının hamisəne puç olmayına başlışamamışdım.

Sanki o təkcə şərqi tərefdə göyerəcəkdi, sanki o yarısı düşmən, yarısı dost şeklinde həyata qayıdaqacıqdı.

Kabinetdə yənə düməndə qabağa baxmağındaydı. Hərdən bunu yoxlamak üçün başdaşının dalından boynumu irəli uzadırdım. Kişi daha ordan qətiyyən cöle çıxmırı; heç kəsi burunlaşırdı. Kim bilir, bəlkə institutda işləri yaşıdır, ona görə muma dönbür. O, vəzifəsindən atılsa ölen oğlu öləndir. Balıq dəryada, mənim keçmiş düşmənim vəziyədə yaşamağa qadırdı.

Heç yadına düşmür: o ki, ölüb. Özü de vəzifədən çıxarılbı ölmədi, ölüb vəzifədən çıxarıldı.

Dünyada kimin arzusu ürəyində qalırsa, mən onunla dostlaşırıam. Mənim dostlarının hamisi arzusu ürəyində qalan və köməyim dəyəsi adamlardır. İndi özümü ona dost sanırdımsa da, keçmiş incikliklərdən qeyrətənib başdaşının öününe kecdim. Üzümü turşudub baxışlarını sandıdım onun gözlərinə və bileyəcə durdum - qoy ona bir az cəza ve-